

# Neft sənayesi müəssisələrində təhlükəsiz əmək şəraitinin yaradılması tədbirlərinin sosial-iqtisadi səmərəliyi

**R.K. İsgəndərov**, i.e.d.,

**A.K. Məlikov<sup>2</sup>**

<sup>1</sup>Azərbaycan Texniki Universiteti,

<sup>2</sup>Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: Isgenderov\_ramiz@mail.ru

**Ayar sözlər:** təhlükəsiz əmək, neft sənayesi müəssisəsi, əməyin mühafizəsi, sosial-iqtisadi səmərəlik, qiymətləndirmə, rəqəmsal mühit.

DOI.10.37474/0365-8554/2023-1-45-51

**Социально-экономическая эффективность мероприятий по созданию безопасных условий труда на предприятиях нефтяной отрасли**

Р.К. Исхандеров, д.э.н.<sup>1</sup>, А.К. Меликов<sup>2</sup>

<sup>1</sup>Азербайджанский технический университет,

<sup>2</sup>Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** безопасный труд, предприятие нефтяной промышленности, охрана труда, социально-экономическая эффективность, оценка, цифровая среда.

Изучены вопросы социально-экономической эффективности мероприятий по созданию безопасных условий труда на промышленных предприятиях. Показана необходимость совершенствования соответствующей нормативно-правовой базы, охарактеризованы различные факторы, определяющие промышленную безопасность. Рассмотрены методические основы обеспечения безопасности условий труда и оценки социально-экономической эффективности мероприятий по охране труда на промышленных предприятиях и указаны возможности ее совершенствования. Особое внимание удалено вопросам стоимостной оценки реализуемых мероприятий по улучшению безопасных условий труда, изучены причины многообразия подходов в оценке социального щерба. В целях создания безопасных условий труда на промышленном предприятии высказывались мнения о возможностях совершенствования организации контроля на рабочих местах. Определены возможности минимизации социально-экономических потерь в системе охраны труда.

**The social-economic efficiency of measures on the development of safe labor conditions in oil field enterprises**

R.K. Iskenderov, Dr. in Ec. Sc<sup>1</sup>, A.K. Melikov<sup>2</sup>

<sup>1</sup>Azerbaijan Technical University,

<sup>2</sup>Azerbaijan State University of Oil and Industry

**Keywords:** safe labor, industrial enterprise, labor protection, social-economic efficiency, evaluation, digital environment.

The paper studies the social-economic efficiency of the measures towards the development of safe conditions of labor in the industrial enterprises. The necessity of the advancement of corresponding legal framework is shown, and various aspects defining industrial safety are characterized as well. The basic procedures of ensuring safe working environment, and the evaluation of the social-economic efficiency of the measures towards the labor protection in the industrial enterprises are reviewed, and the perspectives of its enhancement shown. Special attention is paid to the issues of the monetary evaluation of the measures carried out towards improving the safety of labor conditions; the reasons for the variety of approaches to the estimation of the social injury are studied as well. With the purpose of development of safe working environment in an industrial enterprise, the views on the perspectives of the advancement of the organization of control in the working places are offered. The possibilities of the minimization of the social-economic losses in the system of labor protection are specified.

Müasir istehsal, o cümlədən sənaye istehsalı prosesində işçilər təbii və texnogen amillərin təhlükəli təsirlərinə məruz qalırlar. Neft-qaz hasilatı və emalı müəssisələrində texnologiyalar inkişaf etdikcə sənaye müəssisələrində texnogen amillərin insanlara və ətraf mühitə təsirinin güclənməsi ehtimalı artır. Əlbəttə, innovasiyalı sənaye fəaliyyətində texnogen amillərin təsirinin xarakteri

dəyişir və eksər hallarda onların əmək prosesində işçilər üçün yaratdığı risklərin tədqiqi, idarə olunması və neytrallaşdırılması məsələlərini aktuallaşdırır. Bununla belə, innovasiyalı sənaye texnologiyalarının tətbiq edildiyi sahələrdə işçilər və ətraf mühit üçün yarada biləcəyi risklər kifayət qədər tədqiq olunmamışdır.

Neft sənayesi müəssisələrində təhlükəsiz əmək

şəraitinin yaradılması və əməyin mühafizəsinin zəruri səviyyədə təmin edilməsi, habelə həmin tədbirlərin sosial-iqtisadi səmərəliyinin yüksək dəqiqlik və obyektivliklə qiymətləndirilməsi müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməni nəzərdə tutur. Bu baxımdan, müvafiq normativ hüquqi bazanın da təşəkkül mərhələsində olduğunu nəzərə almaq zəruridir [1].

Hasilat sənayesində biotexnoloji elementlərin xüsusi çəkisi artıraq əmək prosesində işçilərə təsir edən amillər sırasında bioloji xarakterli amillər get-gedə aktuallıdır. Qeyd edək ki, bu problem təkəcə yoluxma riski ilə əlaqədar deyil və pandemiya qədər də gündəlikdə olmuşdur [2]. Məsələ ondadır ki, bilavasitə iş yerində olan texniki vəsitişlərin yaradığı texnogen təhdidlərin dinamikasında, məhz bioloji və psixofizioloji amillərin rolunu yaxın perspektivə, təcrübi baxımdan fazımı dəqiqliqlə qiymətləndirmək daha çatdırır. Əlbəttə, istehsalda işçiləri təhdid edən fiziki və kim-yayı amillərin təsiri daha aşkar və eksər hallarda böyükdür. Bununla belə, istehsalın modernləşdirilməsinin məhz bioloji və psixofizioloji nəticələrinin proqnozlaşdırılması zərurəti daha əhatəli və dərin araşdırımlar tələb edir.

Psixofizioloji amillərin artan təsiri bir tərəfdən əməyin monotonluğu ilə şərtlənir, digər tərəfdən emosional gərginliklə müşayiət olunur. Əmək proseslərinin rəqəmsallaşması informasiya bolğulu ilə şərtlənən psixofizioloji amilləri ön plana çıxarıır. Son illər məhz lazımi informasiyanın zəruri məqamda axtarılıb tapılması (seçilməsi) işçi və əmək kollektivi üçün böyük psixofizioloji gərginliklər yaradır [3].

Zədələnmə və xəstəliyə səbəb olan potensial təhlükələrin reallaşması şəraitini və onu formalasdırıamillərin xarakteristikası risk menecmentin predmeti kimi xüsusi diqqətə layıqdır [4]. Qeyri-müəyyənlilikin səciyyələndirilməsi, entropiyanın ölçüləsi və s. əməyin mühafizəsi aspektində hamının həlliini gözlədiyi məsələlərdir. Başqa sözə, əməyin təhlükəsizliyinin zəruri səviyyədə təmin olunması baxımdan qarşıya çıxan problemlərin aktuallığı, elmi səviyyədən əvvəl ictimai səviyyədə özünü göstərir.

Neft-qaz hasilati proseslərinin enerji təminatı sisteminin xarakteristikaları əməyin təhlükəsizliyi baxımdan mühit yaranan amil sayılır. Belə ki, zəif işçılardırma, artıq səs-küy, elektromaqnit, ultrabənövşəyi, lazer, rentgen şüalanması, elektrik şəbəkələrində yüksək gərginlik, statik elektrik səviyyəsinin yüksəlməsi və s. kimi təhdidlər, bir çox hallarda əməyin enerji təminatı sistemi ilə əlaqədar olur.

Əməyin təhlükəsizliyi baxımından istehsal və üümumiyyətlə fəaliyyət məkanlarının elektrik və digər enerji növləri ilə təchizatı sisteminin təkmilləşdirilməsi zərurətini qeyd etməklə yanaşı, bu istiqamətdə dayanıqlı inkişaf tələblərinə uyğunlaşmanın perspektivlərinə münasibət də diqqət mərkəzində olmalıdır. Məhz yaşıl enerji növlərindən istifadəyə üstünlük verilən sistemin xarakteristikaları əməyin təhlükəsizliyi konsepsiyasının əsasında durmaları. Bu tezis son illər aparılan araşdırımlarda əsas xətt kimi qəbul edilir [5]. Həmin tədqiqatların nəticəsi kimi ortaya qoyulan belə bir fikirlə, zənnimizcə razılaşmaq lazımdır ki, yaşıl enerji sisteminə keçidə işçi qüvvəsinin məraqlı təşəkkül edilməlidir.

Dayanıqlı inkişaf yaxın perspektivdə əmək məhsuldarlığına birmənalı təsir etməyə bilər. İstehsalda dayanıqlı vəziyyətinə keçidin sosial-texniki aspektlərinin tədqiqi, ziddiyətli məqamların tədqiqi, aşağıdakı mənbədə kompromisin daha düzgün yanaşma olduğu qənaətinə gəlinmişdir. Bu halda insanların həyat keyfiyyəti, sağlamlığı və əməyinin təhlükəsizliyi üstünlük verilməli istiqamətlər kimi qəbul olunmuşdur [6].

Əmək şəraitinin təhlükəsizliyinin təminatı səviyyəsi və iş qabiliyyətinin dinamikası arasında əlaqənin qarşılıqlı xarakteri, əmək fəaliyyətində qarşıya çıxan risk və yorulma hallarının vahid müstəvidə araşdırılması məsələlərini gündəliyə çıxarıır. Əmək şəraitinin əlverişsiz olmasından, istehsal zədələnmələri və peşə xəstəlikləri səbəbindən yaranan iqtisadi itkilərin qiymətləndirilməsi, bir çox hallarda, ilk baxışda təsadüflərin nəticəsi kimi görünür və ehtimalli kəmiyyətlərə əsaslanır [7]. Bu və digər səbəblərdən həmin itkilərin hesablanması fərqli üsul və alqoritmərdən istifadə edilir. Yanaşmalarda rast gəlinən fərqlər nəzərə alınan amillərin sayı və xarakteri ilə də bağlı ola bilir. Həmin amillərin qabaqcadan nəzərə alınması müəssisədə məhsuldarlıq məsbət təsir imkanına malikdir. Həmin imkanların genişləndirilməsi və reallaşdırılması, bir sira mənbələrdə qanunvericiliyin vəziyyəti ilə bilavasitə əlaqələndirilir [8].

Əməyin mühafizəsi işçi heyətin rifahında və nəticə etibarı ilə müəssisənin iqtisadi göstəricilərində müxtəlif röla malikdir. Bu istiqamətdə aparılmış tədqiqatlarda əmək şərait, məşğulluq və işçilərin layiqli galirləri arasında əlaqələr daha əhatəli şəkildə araşdırılmışdır [9]. Əməyin təhlükəsizliyi və iqtisadi fəaliyyətin rəqabət qabiliyyətinin bərəqə tədqiqi, onların arasında kifayət qədər six qarşılıqlı əlaqələrin olduğunu söyləməyə imkan vermişdir [10].

İstehsal prosesində işçi heyətin məruz qaldığı sosial zərər əməyin təhlükəsizliyi vəziyyəti ilə bağlıdır. Sosial zərər, ilk növbədə bədbəxt hadisələr və əməyin gigiyenisinin lazımı səviyyədə olmaması səbəbindən işçilərin sağlamlığına dəyən zərərdə ifadə olunur. Sosial zərəri, zəruri dəqiqlikə kəmiyyətə ölçmək olmur. Həmin zərərin keyfiyyət aspektində, yəni onu bərpa oluna bilən və ya bərpa oluna bilinməyən kimi fərqləndirməklə daha çox diqqət verilir.

İşçinin sağlamlığına əmək təhlükəsizliyinin qeyri-qənaətbəxş olması səbəbindən zərər dəyişsə, onun müalicəsi xərclərini bərpa olunan sosial zərər kimi nəzərə almaq olur. Başqa sözə, bərpa olunan sosial zərəri, bəzi qeyd-şərtlərlə dəyər göstəricilərində ifadə etmək olar. Təcrübədə əməyin mühafizəsi sistemindəki problemlərə şərtlənən xəstəlik və zədələnmələr səbəbindən özür müddətinin qisalması, iş qabiliyyətinin zəifləməsi və bu kimi bir sira digər sosial zərərləri dəyər göstəricilərində bilavasitə ifadə etmək çətindir. Odur ki, sosial zərərlərin sonuncu qismını bərpa olunmayanlar qrupuna aid etmək lazım gəlir.

Müasir dövrde əməyin mühafizəsi sistemində inkişaf üçün islahatların aparılması səciyyəvi haldır. Kollektiv sazişlər və kadər axılcılığı arasında əlaqələrdə əməyin mühafizəsi amilinin rolunun tədqiqi, sonuncunun əhəmiyyəti təsirə malik olduğunu söyləməyə imkan verir [11].

Müasir sənaye fəaliyyətində məhsuldarlıq və əməyin təhlükəsizliyi arasında qarşılıqlı asılılığın güclənməsi müşahidə edilir. Hazırda sənayedə təhlükəsiz əmək şəraitinin yaradılması və əməyin mühafizəsi tədbirlərinin sosial-iqtisadi səmərəliyinin qiymətləndirilməsi fərqli üsul və vasitələrlə həyata keçirilir. Həmin üsul və vasitələrin müxtəlifiyi əməyin təhlükəsizliyi üçün təhdidlərin müxtəlifliliyindən, əməyin mühafizəsi işinin çoxcəhətliyindən irəli gəlir. Belə ki, əməyin təhlükəsizliyinə təhdidlərin reallaşsa bəzən haldə istehsal zədələnmələrindən, peşə xəstəliklərindən, qızalardan, ətraf mühitə dəyən zərərlərdən, təbiətdən (təbii resurslar) qeyri-düzgün istifadədən baş verən itkiləri qiymətləndirmək lazımdır. Yeri gəlmişkən, təbii resurslardan qeyri-düzgün istifadə dayanıqlı inkişaf tələblərinə cavab verməyən, həzırkı və gələcək nəsillərə ekoloji və iqtisadi-ekoloji problemlər yaratmayan istifadə sistemi qəbul olunur.

Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi tədbirlərinin müxtəlifliyi halında və sosial-iqtisadi səmərəliyinin qiymətləndirilməsi üçün də kompleks yanaşmaya ehtiyac var. Təhlükəsiz

əmək şəraitinin təmin edilməsi imkanlarının aşkar olunması üçün əmək şəraitinin yaxşılaşdırılması tədbirlərinin sosial-iqtisadi əhəmiyyətini müvəyyən etmək baxımından əlverişli və alverişsiz əmək şəraitinin müqayisəli təhlilinə ehtiyac var [12].

Müasir neft sənayesi müəssisələrində təhlükəsiz əmək şəraitinin yaradılması və əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsinin sosial-iqtisadi səmərəliyinin qiymətləndirilməsi mövcud metodiki yanaşmala münasibətin dəqiqlişdirilməsinə tövbə edir. Sənaye istehsalının iqtisadi göstəricilərinin təhlükəsiz əmək şəraitini amil ilə şərtlənən səviyyə və dinamikasının səciyyələndirilməsi üçün, bəzi qeyd-şərtlərlə əhəmiyyətli dərəcədə təşəkkül tapmış metodiki bazanın olduğunu söyləmək olar. Sosial xarakteristikaları goldidə isə vəziyyət xeyli dərəcədə fərqlidir. Təhlükəsiz əmək şəraitinin yaradılması və əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsinin sosial səmərəliyini komiyyətə qiymətləndirmək heç də həmişə arzuolunan dəqiqliklə mümkün olmur. Məsələnin digər və heç də az əhəmiyyətli olmayan bir aspekti də diqqətdən kənardə qalmamalıdır. Əməyin mühafizəsi üzrə icmallarda "iqtisadi xərclərlə yanaşı, rəqəmlərdə eks olunmayan və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı ölçüyəgəlməz insan iztirablarını eks etdirən qeyri-maddi xərclər də var" [13].

Təcrübə göstərir ki, neft-qaz sənayesi müəssisələrində əmək şəraitinin təhlükəsizliyinin təmin edilməsi və əməyin mühafizəsi tədbirlərinin sosial-iqtisadi səmərəliyinin qiymətləndirilməsinin metodiki bazasının təkmilləşdirilməsi sayəsində əmək şəraitini yaxşılaşdırmaqla, arzuolunan sosial səmərə ilə yanaşı, ciddi iqtisadi fayda da əldə etmək mümkündür. Məsələ ondadır ki, əmək şəraitinin yaxşılaşması insanın iş qabiliyyətinin artmasına, əmək məhsuldarlığının yüksələşməsinə [14], müəssisələrdə kadr axınının azalmasına, insanların əmək fəaliyyətinin vaxtından əvvəl başa çatdırmasına, iş yerini əlverişsiz əmək şəraitinə görə dəyişməsinə, istehsal prosesində alınan xəsarətlər və peşə xəstəlikləri səbəbindən itkilərin azalmasına, güzəşt və kompensasiyalara ödənişlərin aşağı düşməsinə, peşə fəallığı dövrünün əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilir. Bu asılılıqlar, aparılmış tədqiqatlardan göründüyü kimi, əsasən korrelyasiya xarakterlidir və onların daha aşkar şəkildə ifadəsi hesablamalar və keyfiyyət təhlilləri tələb edir.

Hasilat sənayesi müəssisələrində təhlükəsiz əmək şəraitinin yaradılmasının metodiki təminatı və informasiya bazasının yaradılmasında təhdid-

lərin, təhlükəli hadisə və proseslərin monitoringi mühüm rola malikdir. Konkret halda monitoring dedikdə sənayedə istehsal şəraitini və ətraf mühit üçün təhlükələri əvvəlcədən görmək məqsədi ilə baş verən hadisə və proseslərin daimi müşahidəsi və qiymətləndirilməsi nəzərdə tutulur. Məqsəd məməkün institutional, texnoloji, intellektual və informasiya potensialının birləşməsi əsasında fövqələde hallar üzrə proqnozların etibarlığını yüksəltməkdir. Metodiki baxımdan monitoring və proqnozlaşdırma kompleks tədqiqatların təşkilini nəzərdə tutur. Sənaye müəssisələrində monitoring əməyin təhlükəsizliyi üçün yaranan təhdidlər barədə hipotetik məlumatlar əldə etməklə, fövqələde halların başvermə səbəblərini, əvvəlki və mövcud mənbonun təhlili əsasında vəziyyətin dayışması ehtimalını müəyyənləşdirməyə xidmət edir.

Təhlükəsiz əmək şəraitini təmin etmək üçün təhdidlərin proqnozlaşdırılması məqsədilə müxtəlif üsul və yanaşmalar tətbiq olunur. Onların əsasında riyazi (ilk növbədə, ekstrapolyasiya və modelləşdirme) və ekspert texnologiyalarından istifadəni nəzərdə tutan evristik yanaşma dayanır. Sənaye müəssisələrində təhlükəsiz əmək şəraitini təhdid edən proses və hadisələrin vaxtı, müddəti, yeri, intensivliyi, əhatə dairəsi və bu kimi bir sıra digər parametrləri proqnozlaşdırmaqla fövqələde hadisələrin qarşısının alınması tədbirləri əsaslandırılır. Eyni zamanda həmin hallarda yarana biləcək itkilərin azaldılması üçün önləyici tədbirlər hazırlanır.

Müasir dövrə həmin tədbirlərin keyfiyyəti rəqəmsal texnologiyalardan, o cümlədən sünü intellektual sistemlərdən istifadə səviyyəsində asılıdır [15]. Müraciət edilən mənbədə vəb xidmətinə əsaslanan məsafədən zondlama və GPS modellərdən istifadə imkanları araşdırılır.

Əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər xərclərin qiymətləndirilməsi, qeyd edilən tədbirlərin davamlı və sistemli olmasına ehtimiyətə müyyəyət etmək baxımdan mühüm əhəmiyyətə malikdir. İlk növbədə, həmin xərclərin əsaslı qoyuluşlar və istismar xərcləri kimi fərqləndirilməsi lazım gəlir. Belə təsnifat əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi üzrə həyata keçirilən tədbirlərin əsaslandırılması üçün zəruridir. Əməyin mühafizəsinə yönəldilən vəsaitlərin çoxtəyinatlı olması halında, gözləniləndi ki, təsnifat bir mənalılığı əməni etmək həmişə mümkün olmur [16].

Qiymətləndirməni aparmaq üçün bəzi şərti işarələri qobul edək. Hesab edək ki, MX – neft sənayesi müəssisəsində əmək şəraitinin yaxşılaş-

dırılması və əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi üzrə tədbirlərə məcmu xərcləri; o cümlədən, İX – istismar xərcləri; ΘQ (K) – əsaslı vəsait qoyuluşları;  $\Theta_n$  əsaslı vəsaitin nisbi səmərəliyini müəyyən edən normativ əmsalı (adətən, 0.08-ə bərabər götürülür) ifadə edir. Bu halda məcmu xərclər belə hesablanır [16]:

$$MX = IX + \Theta_n \cdot \Theta Q. \quad (1)$$

Əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi nəticəsində əldə edilən iqtisadi səmərə İS ( $\Theta$ ) aşağıdakı kimi hesablanır:

$$IS = IN - (IX + \Theta_n \cdot \Theta Q), \quad (2)$$

burada IN – tədbirin icrasından əldə edilən iqtisadi nəticə;  $\Theta Q$  – əmək şəraitinin yaxşılaşdırılması tədbirlərinə yönəldilmiş əsaslı vəsait qoyuluşları;  $\Theta_n$  – əmək şəraitinin yaxşılaşdırılması tədbirlərinə yönəldilmiş əsaslı vəsaitin nisbi səmərəliyini müəyyən edən normativ əmsaldır (adətən, 0.08-ə bərabər götürülür).

Əmək şəraitinin yaxşılaşdırılmasına xərclərin ümumi iqtisadi səmərəsi (ÜIS) belə hesablanır:

$$UIS = IN/MX. \quad (3)$$

Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinə əsaslı vəsait qoyuluşlarının ümumi (mütləq) iqtisadi səmərəsi əmsali MİS belə hesablanır:

$$MIS = (IN - IIIM) / \Theta Q, \quad (4)$$

burada IIIM – əmək şəraitinin yaxşılaşdırılmasına sərf olunan illik istismar xərcləridir.

MİS əmsalının  $\Theta_n$  normativi ilə müqayisəsi əsaslı vəsait qoyuluşlarının səmərəliyin müəyyən etməyə imkan verir. Belə ki, MİS əmsali  $\Theta_n$ -dən böyükdürse ( $MIS > \Theta_n$ ), onda müvafiq məqsədə yonelmiş əsaslı vəsait qoyuluşları səmərəli sayılır.

Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinə əsaslı vəsait qoyuluşlarının ümumi (mütləq) iqtisadi səmərəsi əmsalının MİS tərsi olan əsaslı vəsait qoyuluşlarının ödənilməsi müddəti göstəricisi, T təbii ki, belə hesablanır:

$$T = 1/MIS \text{ va ya} \quad (5)$$

$$T = \Theta Q / (IN - IIIM). \quad (6)$$

Alınmış göstərici normativ  $T_N$  müddətə (adətən, bu müddət 12.5 il götürülür) müqayisə edilir.

$T_N > T$  halında əsas vəsait qoyuluşu səmərəli hesab edilir.

Əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması üzrə tədbirlərin sosial-iqtisadi səmərəliyinin qiymətləndirilməsi zamanı istehsal xəsarətlərinin azalmasının tezliyi göstəricisi aşağıdakı kimi hesablanır [16]:

$$\deltaelta XT = ST / IS, \quad (7)$$

$$\deltaelta XA = SX / NX, \quad (8)$$

burada delta XT, XA – xəsarətlərin tezliyinin və ağırlığının azalması; ST – işçilərin ümumi sayı; NX – hesabat ilində xəsarətlərin sayı; ST, SX – istehsal xəsarətlərinin sayının və ağırlığının azalmasından əldə edilən sosial səmərədir.

Neft sənayesi müəssisələrində əmək şəraitinin təhlükəsizliyinin təmin edilməsi baxımdan iş yerlərində müvafiq nəzarət işinin təşkilidir. Bu baxımdan, xərici ölkələrdə aparılan islahatlar öz nəticəyönümlüyü ilə diqqəti cəlb edir. Nəzarət fəaliyyətinin əsas istiqamətlərindən biri iş yerlərində əməyin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsidir. Son on illiklərdə biznesin yükünün azaldılması ilə yekun nəticələrin əldə edilməsinə yönəlmüş ümumi dövlət idarəciliyi sahəsində islahatlar kontekstində xərici ölkələrdə nəzarəti həyata keçirən dövlət orqanlarının fəaliyyətinin nəticəyönümlüyü və səmərəliyini qiymətləndirmək üçün müxtəlif təcrübə və yanaşmalar işlənib hazırlanmışdır [17].

Rəqəmsal mühitin imkanları da sənaye müəssisələrində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və əməyin mühafizəsinin yaxşılaşdırılması tədbirlərində nəzərə alınmalıdır. Belə bir fikirlə razılışmamaq çətindir ki, "informasiya və analitik sistemlərdən istifadə əsasında destruktiv hadisələri öncədən xəbər verən göstəricilərin monitoringi texnologiyalarını daha da inkişaf etdirmək, onları aradan qaldırılması üzrə idarəetmə qərarlarının informasiya dəstəyini artırmaq lazımdır" [18].

Neft-qaz sənayesində təhlükəsiz əmək şəraitinin qiymətləndirilməsi məqsədilə aparılan modeləşdirme istiqaməti *tədqiqatlarda riyazi və kompüter modeləşdirilməsi üssüllərinin təbliği imkanları* arasdırılıb [19]. Detallı araşdırımlar prosesində sənaye müəssisələrində təhlükəsiz əmək şəraitinin parametrlərinin kəmiyyətcə qiymətləndirilməsi və risklərin idarə edilməsi imkanlarının proqnozlaşdırılması üçün amil təhlili üslubundan, regressiya və neyroşəbəkə modellərindən istifadə məsələlərinə baxılmışdır. Əməyin mühafizəsi tədbirlərinin optimallaşdırılması cəhdləri da, zənnimizcə

diqqətə layiqdir [20].

Sonuncu yanaşma, o cümlədən neft sənayesində istehsal xəsarətlərindən, qəza və fəvqələdə hallarda yaranan iqtisadi zərərin komponenti kimi işçinin xəsərat almasından və peşə xəstəliyin düşər olmasından əmələ gələn mənfiət itkisinin qiymətləndirilməsi və proqnozlaşdırılmasında təbliğ edilə bilər. Bu halda kəmiyyət və keyfiyyət itkilərinə vahid müstəvidə baxılması imkanları araşdırılmalıdır. Məsələ ondadır ki, mövcud təcrübədə yalnız kəmiyyətcə ölçülü bilən keyfiyyət itkiləri nəzərə alınır (məsələn, zay məhsul faiziñ artması ilə bağlı itkilər). Rəqəmsal texnologiyalar sayında təhlükəsiz əmək şəraitinə təhdidlərin istehsalın və onun nəticəsi olan məhsulun keyfiyyətinə digər təsirlərini da qiymətləndirmək mümkün olacaqdır.

Müxtəlif sənaye sahələrində fəaliyyət göstərən müəssisələrdə əmək şəraitinin təhlükəsizlik tələblərinə zəruri soviyyədə cavab verməməsi səbəbindən işçinin və işgötürən məruz qaldığı zərərlər qismində sosial zərərlər mühüm yer tutur. Covid 19 pandemiyası dövründə əməyin mühafizəsində yol verilen nöqsan və çatışmaqlıların sosial itki və zərərlərə getirib çıxaran səbəbləri özünü daha əyani surətdə göstərmədir [21]. Müraciət edilən mənbədə müxtəlif shali kateqoriyalarının təhlükəsiz əmək şəraitinə münasibəti və müşahidə olunan kifayət qədər fərqli nəticələr sosial zərərin qiymətləndirilməsində yanaşmaların müxtəlifiyyinə bəraət verən amil kimi təqdim olunur.

#### Nöticə

Əməyin təhlükəsizliyi sistemində sosial-iqtisadi itkilərin minimuma endirilməsi üçün sosial-iqtisadi, hüquqi, texniki, sanitariya-gigiyena, profilaktik və bir sıra digər üsul və vasitələr əhatə olunmalıdır. Sənayedə gözlənilən zədələnmələr və peşə xəstəlikləri riskləri qiymətləndirilməli, təhlükəsiz əmək mədəniyyəti yüksəldilməlidir. Sahə müəssisələrində təhlükəsiz əmək şəraitinin yaradılması və əməyin mühafizəsi tədbirlərinin sosial-iqtisadi səmərəliyinin qiymətləndirilməsi üçün mükəmməl metodiki təminat yaradılmalı, monitoring sistemi rəqəmsal texnologiyalar bazasında təkmilləşdirilməlidir. İş yerlərində müvafiq nəzarət işinin təşkilini təkmilləşdirilməsi prioritet istiqamət olmalıdır.

Neft sənayesində innovasiyalı istehsalında əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi üçün kompleks tədqiqatlar intensivləşdirilməli və onların əhatə dairəsi genişləndirilməlidir. Əməyin təhlükəsizliyi sisteminin inkişafı məqsədilə müvafiq normativ-hüquqi baza möhkəmləndirilməlidir.

## Ədəbiyyat siyahısı

1. Əshurikova L.G., Galiyeva S.I., Garipova O.N. Основные направления политики организации в области охраны труда при применении нанотехнологий // Вестник Казанского технологического университета, 2011, с. 187-191.
2. Kyung-Taek Rim, Cheol-Hong Lim. Biologically Hazardous Agents at Work and Efforts to Protect Workers' Health: A Review of Recent Reports. Saf Health Work. 2014 Jun; 5(2), pp. 43–52. Published online 2014 Apr 5. doi: 10.1016/j.shaw. 2014.03.006
3. Mohammed Mahdi, Abdul Rahim Ahmad, Roslan Ismail, Hayder Natiq Kadhim. Solution for Information Overload Using Faceted Search - A Review. June 2020. IEEE Access 8:1-1. DOI:10.1109/ACCESS.2020.3005536
4. Terje Aven. Risk assessment and risk management: Review of recent advances on their foundation. European Journal of Operational Research, vol. 253, iss. 1, 16 August 2016, pp. 1-13. <https://doi.org/10.1016/j.ejor.2015.12.023> Get rights and content).
5. Lukas Prinz, Anna Pegels. The rôle of labour power in sustainability transitions: Insights from comparative political economy on Germany's electricity transition Energy Research & Social Science. Volume 41, July 2018, pp. 210-219. <https://doi.org/10.1016/j.jerss.2018.04.010> Get rights and content
6. Frank W. Geels. The multi-level perspective on sustainability transitions: Responses to seven criticisms/ Environmental Innovation and Societal Transitions 1 (2011) 24-40. journal homepage: [www.elsevier.com/locate/eist](http://www.elsevier.com/locate/eist).
7. Olsson M. Employment protection and sickness absence. Labour Econ., 16 (2) (2009), pp. 208-214.
8. Bassanini A., Nunziata L., Venn D. Job protection legislation and productivity growth in OECD countries. Econ. Policy, 24 (2009), pp. 349-402.
9. Belot M., Boone J., van Ours J. Welfare-improving employment protection. Economica, 74 (295) (2007), pp. 381-396.
10. Ima Ilyani Ibrahim, Sarina Muhamad Noor, Noraini Nasirun, Zulaiha Ahmad. Favorable Working Environment in Promoting Safety at Workplace. Journal of ASIAN Behavioural Studies Sep. / Oct. (8): pp. 19-27, s. 19. January 2013. DOI:10.21834/jabs.v3i8.279
11. Heyman F., Skedinger P. Employment protection reform, enforcement in collective agreements and worker flows. Ind. Relat., 55 (4) (2016), pp. 662-704.
12. Rosalía Diaz-Carrión, Virginia Navajas-Romero and José Carlos Casas-Rosal. Comparing working conditions and job satisfaction in hospitality workers across Europe. Published online 2020 Jul 23. Int J Hosp Manag. 2020 Sep; 90: 102631. doi: 10.1016/j.ijhm.2020.102631
13. Охрана труда – основа будущего сферы труда. Опираясь на столетний опыт / Группа технической поддержки по вопросам достойного труда и Бюро МОТ для стран Восточной Европы и Центральной Азии. – Москва: МОТ, 2019, 75 с.
14. Vertakova, Yulia, Maltseva Irina. Labor productivity: analysis of the current level and identification of opportunities for its growth Productividad laboral: análisis del nivel actual e identificación de oportunidades para su crecimiento Vol. 41 (27) 2020. Publicado/Published: 23/07/2020
15. Chen Z., Lin H., Chen M., Liu D., Bao Y., Ding Y. A framework for sharing and integrating remote sensing and GIS models based on web service. Sci. World J., 2014 (2014), pp. 1-13, 10.1155/2014/354919
16. Экономика безопасности труда. – СПб, 2013, 58 с.
17. Добролюбова Е.И. Международный опыт оценки результативности и эффективности государственного контроля в сфере охраны труда и обеспечения безопасности на рабочем месте // Вопросы государственного и муниципального управления, 2016, № 2, с. 96-107.
18. Горбунов С.В., Грязнов С.Н., Ильков А.В., Малышев В.П., Пучков М.В. Организация мониторинга и прогнозирования чрезвычайных ситуаций // Стратегия гражданской защиты: проблемы и исследования, 2015, с. 56-70.
19. Шишкина А.А. Анализ методов математических исследований условий и безопасности труда. Известия Тульского государственного университета. Технические науки, 2021, вып. 10, с. 323-325.
20. Беленикий В.М. Модели и методы управления безопасностью труда производственного персонала: дис. на соиск. уч. степ. д-ра тех. наук, 05.13.10, 2014, 298 с.
21. Valeria Saladino, Davide Algeri and Vincenzo Auriemma. The Psychological and Social Impact of Covid-19: New Perspectives of Well-Being. Front. Psychol., 02 October 2020. <https://doi.org/10.3389/fpsyg.2020.577684>.

## References

1. Shchurikova L.G., Galiyeva S.I., Garipova O.N. Osnovnye napravleniya politiki organizatsii v oblasti okhrany truda pri primenenii nanotekhnologiy // Vestnik Kazanskogo tekhnologicheskogo universiteta, 2011, s. 187-191.
2. Kyung-Taek Rim, Cheol-Hong Lim. Biologically Hazardous Agents at Work and Efforts to Protect Workers' Health: A Review of Recent Reports. Saf Health Work. 2014, June 5(2), pp. 43–52. Published online 2014 Apr 5. doi: 10.1016/j.shaw. 2014.03.006
3. Mohammed Mahdi, Abdul Rahim Ahmad, Roslan Ismail, Hayder Natiq Kadhim. Solution for Information Overload Using Faceted Search – A Review. June 2020. IEEE Access 8:1-1. DOI:10.1109/ACCESS.2020.3005536
4. Terje Aven. Risk assessment and risk management: Review of recent advances on their foundation // European Journal of Operational Research, vol. 16, August 2016, pp. 1-13. <https://doi.org/10.1016/j.ejor.2015.12.023> Get rights and content).
5. Lukas Prinz, Anna Pegels. The role of labour power in sustainability transitions: Insights from comparative political economy on Germany's electricity transition // Energy Research & Social Science, vol. 41, July 2018, pp. 210-219. <https://doi.org/10.1016/j.jerss.2018.04.010> Get rights and content
6. Frank W. Geels. The multi-level perspective on sustainability transitions: Responses to seven criticisms / Environmental Innovation and Societal Transitions, 1 (2011), pp.24-40, journal homepage: [www.elsevier.com/locate/eist](http://www.elsevier.com/locate/eist).
7. Olsson M. Employment protection and sickness absence. Labour Econ., 16 (2) (2009), pp. 208-214.
8. Bassanini A., Nunziata L., Venn D. Job protection legislation and productivity growth in OECD countries. Econ. Policy, 24 (2009), pp. 349-402.
9. Belot M., Boone J., Van Ours J. Welfare-improving employment protection. Economica, 74 (295) (2007), pp. 381-396.
10. Ima Ilyani Ibrahim, Sarina Muhamad Noor, Noraini Nasirun, Zulaiha Ahmad. Favorable Working Environment in Promoting Safety at Workplace. Journal of ASIAN Behavioral Studies, Sep. / Oct. (8), pp. 19-27, s. 19. January 2013. DOI:10.21834/jabs.v3i8.279
11. Heyman F., Skedinger P. Employment protection reform, enforcement in collective agreements and worker flows. Ind. Relat., 55 (4) (2016), pp. 662-704.
12. Rosalía Diaz-Carrión, Virginia Navajas-Romero and José Carlos Casas-Rosal. Comparing working conditions and job satisfaction in hospitality workers across Europe. Published online 2020 Jul 23 / Int J Hosp Manag., 2020 Sep; 90, 102631. doi: 10.1016/j.ijhm.2020.102631
13. Okhrana truda – osnova budushchego sfery truda. Opirayas na stoletniy opty / Gruppa tekhnicheskoy podderzhki po voprosam dostoynogo truda i Byuro MOT dlya stran Vostochnoy Yevropy i Tsentral'noy Azii. – Moskva: MOT, 2019, 75 s.
14. Vertakova, Yulia, Maltseva Irina. Labor productivity: analysis of the current level and identification of opportunities for its growth Productividad laboral: análisis del nivel actual e identificación de oportunidades para su crecimiento Vol. 41 (27) 2020. Publicado/Published: 23/07/2020
15. Chen Z., Lin H., Chen M., Liu D., Bao Y., Ding Y. A framework for sharing and integrating remote sensing and GIS models based on web service. Sci. World J., 2014 (2014), pp. 1-13, 10.1155/2014/354919.
16. Ekonomika bezopasnosti truda. – SPb, 2013, 58 s.
17. Dobrolyubova E.I. Mezhdunarodnyi opyt otsenki rezul'tativnosti i effektivnosti gosudarstvennogo kontrolya v sfere okhrany truda i obespecheniya bezopasnosti na rabochem meste // Voprosy gosudarstvennogo i munitsipial'nogo upravleniya, 2016, No 2, s. 96-107.
18. Gorbunov S.V., Gryaznov S.N., Il'kov A.V., Malyshev V.P., Puchkov M.V. Organizatsiya monitoringa i prognozirovaniya chrezvychainykh situatsiy // Strategiya grazhdanskoy zashchity: problemy i issledovaniya, 2015, s. 56-70.
19. Shishkina A.A. Analiz metodov matematicheskikh issledovanii uslovii i bezopasnosti trudekst. Izvestiya Tul'skogo gosudarstvennogo universiteta. Tekhnicheskie nauki, 2021, vyp. 10, s. 323-325.
20. Belenikiy V.M. Modeli i metody upravleniya bezopasnost'yu truda proizvodstvennogo personala. Dissertatsiya na soiskanie uchenoy stepeni doktora tekhnicheskikh nauk, 05.13.10, 2014, 298 s.
21. Valeria Saladino, Davide Algeri and Vincenzo Auriemma. The Psychological and Social Impact of Covid-19: New Perspectives of Well-Being. Front. Psychol., 02 October 2020. <https://doi.org/10.3389/fpsyg.2020.577684>.